


Azərbaycan heykəltəraşlığında İmadəddin Nəsimi obrazı

Samir Sadiqov,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
E-mail: samir_qismetoglu@mail.ru



Cavanşir Dadaşov.
Nəsiminin abidası.
Şamaxı

Azərbaycan təsviri sənətində, yurdumuzun çoxəsrlik tarixində öz şücaaltıları və xalqına xidmətləri ilə el məhabbatı qazanan oğul-qızların obrazları na müraciət ənənəsi qədim tarixə malikdir. Ötən dövrlərdə rəngkarlıq və qrafika ilə yanaşı, dekorativ-təhliliq sənət və heykəltəraşlıqda yaddaşalan əsərlər meydana gəlib. Azərbaycan heykəltəraşlığında klassik şair İmadəddin Nəsimi obrazının abadlaşması istiqamətində bir çox tişə ustaları çalışmışdır. Görkəmlü sənətkarlar Tokay Məmmədov, İbrahim Zeynalov, Münəvvər Rzayeva, Telman və Eldar Zeynalovlar, Cavanşir Dadaşov, Qustav Zemla, Seyfəddin Qurbanov, Asim Quliyev, Vəqif Nəzirov, Mirələsgər Mirqasimov, Akif Əsgərov, Natiq Əliyev, Fuad Bakixanov, Elxan Zeynalov İmadəddin Nəsiminin müxtəlif dövrlərdə obrazlarını yaradıblar.

Əməkdar rəssam Münəvvər Rzayeva "İmadəddin Nəsimi" mövzusuna iki dəfə müraciət edib. Heykəltəraşın Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyatı Müzeyində qorunub saxlanılan həm kədən, həm də ağacdən düzəltdiyi portretlər nümayiş olunur. Hər iki portret əsərində şairin şəxsiyyətinə xas mübarizlik duyulmaqdır. Yapımı saçıyyalıdır və ekspressiya da elə hürufi sənətkarların ruhuna müvafiqdir.

XIV asır dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 1979-cu ildə açılan abidası həm öz plastikası, həm də ideya əhəmiyyətinə görə böyük maraq doğurur. İmadəddin Nəsimi tarixa misilsiz humanist şair, azərbaycandilli klassik poeziyanın banisi, nahəng filosof-panteist kimi daxil olub. Öz şeirlərində bəşər övladı, onun yaradılış missiyasını göstərmış və insana böyük qiymət verərək təleyinin ağası olduğunu tərənnüm etmişdir. Şairin həyatı çox kadərlıdır. 1417-ci ildə onu hürufilik təriqətinə xidmət etdiyinə görə qəddarlıqla edam etmişlər. Nəsimi insana böyük qiymət verərək onu ilahiləşdirmişdi. Şair bir qazalında qeyd edir:

Həqq-təala adəm oğlu özüdür,
Adəm ol candır ki, günsən özüdür.


1975-ci ildə heykəltəraşlıq sahəsində İ.Nəsiminin heykalini İbrahim Zeynalovla Tokay Məmmədov birlikdə düzəltməyə başladılar. Tokay Məmmədovun müsabiqə üçün düzəltdiyi heykəlin kiçik modeli indinin özündə də emalatxanasında qalır. Bu obrazda heykəltəraş Nəsimini edam ərafəsində – allarını qarşıda bağlanmış vəziyyətdə təsvir etmişdir. Müallif əsəri haqqında deyir: "Mənim əsas niyyətim Nəsimini ideyasından dönməz bir məgrur vətənpərvər kimi göstərmək idi. Manca, biz yaratdıımız Nəsimi heykəlində bu niyyətimə çatdıq. Ancaq mənim düzəltdiyim ilkın nümunədə isə Nəsimini başı aqış vəziyyətdə alları bağlı, paltarını duxarı hissədə elə axıcı göstərmışdım ki, sanki onun dərisi soyulub. Biza malumdur ki, panteist şairimizi öz ideyasından al çəkmədiy üçün din xadimləri dərisini soyduraraq qəddarlıqla öldürmüslər. Həmin keyfiyyətləri man şairin ilkın obrazında göstərməye çalışaraq, manca, maqsadına nail olmuşdum. Sonradan isə İbrahim Zeynalovla birlikdə indiki Nəsimi heykəlini ucaltdıq. Bu əsər də ictimaiyyət və sənətkarlar tərəfindən yüksək qiymətə layiq görülmüşdür".

İmadəddin Nəsimi abidası üzərində işə başlayarkan İbrahim Zeynalov və Tokay Məmmədov şairin yaradıcılıq ərisini dərinləndirir. Nəsiminin poetik dünyasının dolğunluğu, dərin məzmunu və onun üşyankar ruhu heykəltəraşlara sırayat etmişdir. Obrazın həllini axtararkən onların hər biri uzun müddət müştəqil işləyir, kompozisiya motivlərinin və ilk birgə axtarışlarının ayrıca hissələri əsərin çətin yaranma prosesindən xəbər verir. Onlardan bəziləri plastik formanın mənəliliyinə, digərləri məzmunun dolğunluğunu və incəliyinə zərif münasibətə işarə vurur.

İmadəddin Nəsiminin tuncdan tökülmüş heykəli qranit pyedestal üzərində ucaldır. Şair allarını arxada tutaraq şüx qamatla dayanmışdır. Abidəyə diqqətlə baxanda görürsan ki, bütün obraz daxili dinamik hərəkatla doludur. Heykəlin materialından – tuncun obraz plastik çalarlarının inca mana imkanlarından bahralanən heykəltəraşlar həcm, konstruksiya, kütlənin bölgüsü, geyimin bəzəklərinin formasını düşünüb hesablayaraq plastik izahə nail olmuşdur. Formaların konstruktiv ahəngi, geniş alın yapması, dərinə yerləşən gözlərin süzgün baxışı, ağızın möhkəm, azca kədərləi şəklinin düzgün quruluşu və başın durusun özü şairin daxili dünyasının aşkarlanması, möhkəm iradə və dramatik taleyi olan insan obrazının yaradılmasına yönəldilmişdir. Sanki Nəsimi heykəli dila galərək deyəcəkdir.

Məndə siğar iki cahan, mən bu cahana siğmazam,
Gövhəri-lamakan mənəm, kövnü makəna siğmazam.

Nəsimi obrazı insanın mənəvi gücünün bərqərər olması ilə təmaşaçıni heyran edir, o, təmkinli, qətiyyətli, sakit və əzəmətlidir. Şair dühəsinin və müdrikliyin mücəssəməsi kimi düşünülən bu heykəldə dərin dramatizm və psixoloji əhvalı-ruhiyyə üstündür. Fitnahkarların qəzəbəna düşər olub dərisi diri-dirisi soyulan, əzəb və məhrumiyyatlərə məruz qalan böyük həqiqət axtarıcısının məgrur və mübariz siması Tokay Məmmədov və İbrahim Zeynalov sənətkarlığınıñ güclü ilə dəqiq verilmişdir. Şairin üzü düşüncəli, kədərlə, həm də mübariz ruhluudur. Onun zahirli obrazında, geyimində milli cizgilər qabarıq nəzərə çarpır. Mərmər kürsü ilə tunc heykəlin tənasübü miqyas etibarla bütövdür.



Asim Quliyev, Vəqif Nəzirov.
Nəsimi. Sumqayıt

1970-ci illərin əvvəllərində, Nəsiminin 600 illik yubileyi ərafəsində şairin rəngkarlıq və heykəltəraşlıq obrazının yaradılması üzrə müsabiqələr keçirilmişdir. 1971-ci ildə respublikanın Xalq rəssəmi Mikail Abdullayev tərəfindən yerinə yetirilmiş portret an yaxşı rəngkarlıq işi hesab olundu. Rəssam bu portretdə şairin özünəməxsus daxili dünyasını, hissələrin mürekkeb çülgələşməsi ilə birləşdirən kəskin xarakterli obrazını yaradıb.

Tokay Məmmədov öz monumental əsərlərini suratın, mövzunun mahiyyətindən, daxili qayasından doğan plastik formalarda hall edir. Nəsiminin abidası kompozisiyasına və obrazın plastik traktovkasına görə dinamik və ehtiraslıdır. Olmaz şairin suratında zəka darınıyi, müdriklik, mənəvi qüvvə, məgrurluq, mübarizlik duyulur. Nəsimi abidası xüsusişlərə və yan təraflardan ifadəli baxılır. İmadəddin Nəsimi ərisini dərinləndirən əvrənərək böyük şairin poeziyasının saçıyyəvi cəhatlarına bələd olan heykəltəraşlar monumentin dolğun emosional təsirinə, plastik xarakteristikasına uyğun portret-obraz yaratmağa nail olmuşlar. Yaradılmış heykəl suratının üzündə işıq və kölgə təzadalarından maharətlə istifadə edilib. Üzün lirk cizgiləri, yumşaq tonlardan axıcı, könül oxşayan bir əhvalı-ruhiyyə yaratılmışdır. Ifadə vasitələrinin bədii keyfiyyətləri ilə alda edilən plastik gözəllik monumentin bütün hissələrinə şəmildir.

Müsabiqədə ikinci mükafata layiq görülmüş və özünəməxsus plastik dəyərə malik layihə-abidə (Telman və Eldar Zeynalovlar) şairin vətəni Şamaxıda ucaldılmışdır. Amma subyektiv sabəblərdən bu, baş vermədi və sonralar Cavanşir Dadaşovun hazırladığı, nisbətən kiçik həcmli abida (1990) qoyuldu.

Müsabiqəyə təqdim edilən əsərlərdən birini də (1973) rəngkarlıq müsabiqəsinin qalibi elan olunmuş Mikail Abdullayev ərsəyə gətirmiştir. Onun heykəltəraş Albert Mustafayevlə birlikdə hazırladığı kompozisiyada rəngkarlıq portretində müşahidə olunan pozanın əlamatları duylu maqdədir.

Monumental duymulu Mirələsgər Mirqasimovun müsabiqə üçün işlədiyi "İmadəddin Nəsimi" (1970) kompozisiyası ümumi plastik görünüşün romantik görkəm almış ilə diqqət çəkir. Belə ki, şairin ayaq üstə təqdim olunmuş fiquru və başının qırurlu duruşu, elcə də yuxarı qaldırılmış sağ ali təmaşaçını onun kökləndiyi amala in-

Miraləsgər Mırqasimov,
İmadəddin Nəsiminin abidəsi



minin sonsuzluğuna inanırırdı.

Hürufi şairin faciəvi taleyi yerli sənətkarlarla yanaşı, xarici ölkə heykəltərəşlərinin da marağına səbəb olmuşdur. Belə asərlərden birini polşalı heykəltərəş Qustav Zemla yaradıb. Onun ərsaya gətirdiyi portretin (1974) timsalında, doğrudan da, "cahana siğməyan" bir adamla üz-üzə, göz-gözə qaldığına əminlik mümkündür. Əsərin şəquili ritmə, daxili harakata əsaslanması, xarakterin dəqiq cizgilərlə, ifadəli siluetlə verilməsi, həcmərin bütövlüyü və reallığı diqqəti özüne cəlb edən tərzdədir.

Sənətşünaslıq üzrə fəlsəfa doktoru, Əməkdar incəsənat xadimi Ziyadxan Əliyev polşalı heykəltərəş Qustav Zemlinin yaratdığı Nəsimi heykəli haqqında qeyd edir ki, "hürufi şairin xarakterinin açılmasını onun gözlərinin ifadəliyinə etibar edən müəllif, bununla da baxışlarını tamaşaçıdan gizləyən söz xırıldarının suallı olmasına şərtləndirmişdir. Nəsimi na xayala dalmış, na də baxışlarını dəqiq bir nöqtədə cəmləşdirmiştir. Onun nəzarları sırlı bir aləmə – öz düşüncə və ümidilarını apardığı galacaya yönəlmüşdür. Şairin varlığına təşkil edən iradə və dayanat ifadələri bu baxışlarda toplanmışdır". [3. S. 12]

Vaqif Nəzirov Asım Quliyev ilə birlikdə 2003-cü ildə Sumqayıt şəhərində Nəsimi adına parkda klassik şairimizin heykəlini qoymuşlar. Müəlliflər heykəli yaratmamışdır vəvvəl Nəsiminin həm dövrünü, həm də yaradıcılığını ardıcılıqla öyrənmiş və yaratdıqları heykəldə bu xüsusiyyətləri göstərməyə çalışmışlar.

Heykəltərəşlər İ.Nəsiminin üçmətrlik tunc heykəlinin üz simasında dərin psixoloji xüsusiyyətləri maharətla canlandıra biliblər. Biz onun çohrasında həm qüssəkədərin, həm də tamkinli bir vügarın, insanın ləyaqatlı duyusunun ifadəsinə görürük. Şairin mütənasib əziz cizgilərində, geniş açılmış

Tokay Məmmədov.
Nəsiminin abidəsi



gözlərində xəfif yol keçmiş insanın müdrikiyi görünür. Nəsimi yerin altında çıxaraq bu dünyadan gedisətinə baxır. Onun allarının yana açılması sanki bu dünyadan işlərinə təaccüb qalmasına bir işarədir. Şairin baş geyimi, güclə sezilan qırışları, alnı sənətkarlıqla rəsm edilmişdir. Göz yuvalarının, şışmiş göz qapaqlarının, dərtilmiş qışların bu cür inca nüanslarla verilməsi şairin dünyadan gedisətini xayal almamıda fikirləşməsini çox aydın şəkildə ifadələir. Nəsiminin manalı, nüfuzedici baxışı şəhərdə gəzən insanlara dikilmişdir. Psixoloji baxımdan ifadəli bir heykəlin yaranmasında işq-kölgənin rolü böyükdür. Tunc gözəl plastik xassələrə malikdir və günaşın şülları altında bərəq vuraraq xüsusi böyük bir effekt yaradır. Köləş şairin gözlərinin qeyri-adı biçimini, burun dalıklarını, bığ və saqqal xatlarını nəzərə çarpdıraraq böyük mərdlik və mənəvi əzamat təsiri oyatmağa yardımçıdır. Şairin ciyinə sallanan çıxmışa bir hissəyə amalə gətirir, heykəl və xatların aydınlığı və daqiqiliyi, siluetin gözəlliyi ilə fərqlənir. Heykəltərəş geyiminin gözəl və ifadəli olmasına, qatların bir-birinə bacarıqla uyğunlaşdırılmasına böyük əhəmiyyət vermiş və bilərkəndə əbanın ön hissəsini açıq qoyaraq onun bədənini göstərməklə tamaşaçıya bildirmək istəmişdir ki, şairin dərisi paltar kimi əynindən soyularaq çıxarılmışdır. Əbanın quruluşu abidənin şəquili kompozisiyasının yuxarı doğru istiqamətləndiyini aydın göstərmək üçündürsə, ciyinən üfüqi xətt ilə sanki bu hərəkətin qarşısını almaqdən ötrü bir vasitədir. Əllərin qarşıya uzadılması və əbada əmalə gətirdiyi çalar da heykəlin sanki yuxarıya doğru hərəkətinin qarşısını alan bir motivdir.

Heykəltərəş Vaqif Nəzirov, Asım Quliyev Nəsimi figurunun bədii quruluşu üzrə uzun müddət işləmiş və kompozisiya həllinin aydınlığını nail olmuşlar. Düzgün tapılmış nisbatlar heykəl ilə kursülük arasında çox uğurlu bir ahangdarlıq yaratmağa imkan verib. Müəllif həm də heykəlin sol tarafında postamentin üzərində Nəsiminin edam səhnəsini canlandıran barelyef təsvir etmişdir.

Akif Əsgərovun Xaçmaz şəhərində ucaldılan "Şair Nəsimi" abidəsində (2004) şairin obrazı bir qədər fərqli mənəvi-psixoloji durumdadır. Sözü və amalı ilə dövrünün dini-mənəvi məkanını lərzəyə salan şəxsiyyət bu əsərdə sakit, özüne qapanmış vəziyyətdədir.

Natiq Əliyevin yaratdığı "Nəsimi" portreti də (2009) psixoloji dəyəri ilə diqqət çəkir. Hazırda Şamaxıda Tarix-diyarşunaslıq muzeyinin qarşısındaki "Mütəffekkirlər bağı" bəzəyən bu portretdə hürufi fikir adəminin daşıya biləcəyi fiziki-mənəvi xüsusiyyətlər ustalıqla ifadənəbilir.

İstedadlı heykəltərəş Fuad Bakıxanov da Nəsimiə iki heykəl həsr edib. Heykəl nümunələrini o, Nəsimi müsabiqəsi ərafəsində yerinə

yerib. Birinci portreti (1970) tamamlayan heykəltərəş sonra- dan tapdiği bədii-estetik xüsusiyyətləri şairin figurunda (1971) vera bilmədir. Fuad Bakıxanov Nəsimi ünvanlı asərlərində genis bədii ümumiləşdirmələrindən istifadə ilə hürufi şairin orijinal obrazını yaradıb. Bu özünəməxsusluğunu şartlaşdırın başlıca bədii xüsusiyyət, əqida dənməzliyi ilə əbədiyyat qazanan hürufi şairin ənənəvilişdirilən zahiri görkəmi üçün orijinal forma-biçim həlli tapa bilmişdir.

Ukraynada yaşayış-yaradan həmyerlimiz Seyfəddin Qurbanov da 2018-ci ildə Nəsimiə həsr olunan və Kiyevdə ucaldıla- caq abidənin iki layihəsini hazırlamışdır. Monumental tutumlu heykəltərəşlər nümunələrində şairin yüksəli baxışı və daxili gərginliyi plastikası yaddaşqan saviyəyə ifadə olunub.

2019-cu ilin mayında Kiyevdə abidənin açılışı keçirildi. Kompozisiyani şairin qranit kürsu üzərində ucalan tunc yarımfıqur, onun ferqli kimi düşünülmüş qranit və tunc taqla memarlıq ünsürü təşkil edir. Düşüncəli baxışlarını əzaqlara zilləyən Nəsiminin obrazı ciddiliyi və psixoloji tutumun qurur ifadəsinə

köklənməsi ilə yadda qalır. Plastikənin axıcı formalar- da ifadəsində əqida qurbanı olan şairda misilsiz bir daxili-mənəvi müqavimət qüvvəsinin vərlığına inam duyulmaqdadır.

Nəsimi obrazı təsviri sənətin bütün sahələrində aparıcı mövzulardan biridir və hər zaman da öz aktuallığını qoruyub-saxlayacaq. Heykəltərəşlər bütün dövrlərdə Nəsimi obrazına müraciət etmişlər və bundan sonra da bu mövzu daim gənc nəsillərin diqqət mərkəzində olacaqdır. ♦



Gustav Zemla.
Nəsiminin portreti. Polşa



Natiq Əliyev.
Nəsimiə həsr olunmuş xatirə lövhəsi

Ədəbiyyat:

1. Əliyev Z. Nəsimi dünyası rənglərin işiğində. Bakı, 2019.
2. Əliyev Z. Nəsimi dünyası təsviri sənətdə // "Kaspı", 25-27 may 2019, s. 12-13.
3. Əliyev Z. Nəsimi obrazına polşalı sevgisi: Bir əsərin tarixçəsi // "Mədəniyyət", 29 noyabr 2017, s.12.
4. Новрузова Д.Г. Скульптор Токай Мамедов. Баку, "Рабочий", 1959, 15 мая, ст. 3.
5. Новрузова Д.Г. Скульптура Советского Азербайджана. Баку, 1979, 160 с.

Rəsum:

İzobrazitelnoe iskusstvo Azərbaydžana imieet tradisiyu obrasheniya k izobrazheniyam synovoy i docherej, kotorye na protyeknii mnogovekovoy istorii svoim mukhestvom i sluzheniem otchetsvetu zasluzhili lovebost' svoego naroda. V proshlom naрядu s zhivotopis'yu i grafikoy sozdavaliis' pamiatnye proizvedeniya dekorativno-priladnogo iskusstva i skulptury. V azərbaydžanskoy skulpturye k obrazu klassicheskogo poeta Imadəddina Nasimini obrazchaliis' mnogie skulptory. Tokay Mamedov, İbrahim Zeynalov, Münavvar Rzayeva, Telman və Eldar Zeynalov, Javanshir Dadashov, Gustav Zemla, Seyfəddin Gurbanov, Asım Gulyev, Vaqif Nəzirov, Miraləsgər Mırqasimov, Akif Asgarov, Natiq Əliyev, Fuad Bakıxanov, Elxan Zeynalov v raznose vremya sotzavali obrazы Imađdina Nasimini. Obraz Nasimini yavlyayets' odnoi iz vedushix tem vo vsekh oblastx izobrazitel'nogo iskusstva i vsegda budet soxranять svoju aktuallost'. Skulptory vsegda apellirovali k obrazu Nasimini, i molodoe pokolenie vpredy budet obrazchatsya k nemu.

Key words: Nasimi, filosof, statue, image, plastic, portrait, monument.

Summary

There is a long history in the Azerbaijani fine arts to create images of our beloved hero sons and daughters, known their courages and services to the motherland. In the past, along with painting and graphics, memorable works of decorative-applied art and sculpture were created. Many sculptors have created the image of the great classic poet Imadəddin Nasimi in the Azerbaijani sculpture. Tokay Mamedov, Ibrahim Zeynalov, Münavvar Rzayeva, Telman and Eldar Zeynalov, Javanshir Dadashov, Gustav Zemla, Seyfəddin Gurbanov, Asım Gulyev, Vaqif Nəzirov, Miraləsgər Mırqasimov, Akif Asgarov, Natiq Əliyev, Fuad Bakıxanov, Elxan Zeynalov were created poet's images at different times. Nasimi's image is one of the leading topics in all areas of fine arts and will always maintain its relevance. The sculptors have appealed to Nasimi's image at all times, and the younger generation will appeal to this genius image always.

Key words: Nasimi, philosopher, statue, image, plastic, portrait, monument.